

Azərbaycan Respublikasının Prezidenti yanında
Külliye İstihbaratı Vakfının İnkışafına
Dövlət Dəstəyi Fondu

KİVDF

Layihənin istiqaməti:
“İctimai və dövlət məraqlarının müdafiəsi”

İlk azərbaycanlı alim-cərrah, Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasimovun çoxları xoşbəxt sansa da, onun içində qürbətdə Vətən həsrətli intihar etmiş bir qardaş nisgili vardı. Sovetlər hökuməti ona ne qədər ad-san, şan-şöhrət "bəxş" etse də, dünya şöhrətli alimin qəlbində uzun illər gizlin yaşatdığı qardaş, dayı həsrəti onu heç ovundura bilmirdi. O qardaş, o dayı ki, Mirəsədulla onlar üçün yas da saxlaya bilməmiş, bu acını illərlə gizlince qəlbində yaşıtmışdı. Çünkü qardaşı Zeynalabdin də, dayısı Əjdər bəy de Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət tərəfindən Avropaya təhsil almaq üçün göndərilmişdilər. Bolşeviklərin aprel işğalından sonra Cümhuriyyətlə bağlı hər kəs, hər şey bir anın içində dönbü olmuşdu bu xalqın "düşməni".

MİRQASIMOVLARIN XOŞBƏXT VƏ BƏDBƏXT ÖVLADLARI

Mirələsgər Mirqasimov Bakıda ruhani seminariyasının müəllimi idi. Şərq, Qərb klassiklərini mütləcə edən, türk, rus, fars, ərəb dillerini mükəmməl bilən Mirələsgər övladlarını hələ kiçik yaşlarından məktəbə, elmə bağlı böyütmüşdü. Oğlu Mirəsədulla ruhani seminariyasından Odessa Tibb Universitetinə qədər şərəfli bir təhsil yolu kecmiş və Azərbaycanda ilk doktorluq dissertasiyası müdafiə edərək (1924) həkim-cərrah kimi respublikada urologiya əsasını qoymuşdu.

Maraqlıdır ki, hələ çox gənc yaşlarından ölkədə və onun xaricində nüfuzlu kollegiyaların, komissiyaların üzvü olan, üç çağırış SSRİ Ali Sovetinin deputati seçilən Mirəsədulla Mirqasimov Parisdən Cümhuriyyət tələbəsi olan qardaşının vətənə gəlməsinə nail ola bilmir. Bu istək, bu arzu onu ömrü boyu içün-için yandırır...

Mirəsədulla Mirqasimovun qardaşı kim idi? Bəzi arxiv materiallarında adı Abdin kimi yazılın Zeynalabdin Mirələsgər oğlu Mirqasimov ailənin sonbeşiyi idi. O, 1887-ci ildə Bakıda anadan olub. İlk təhsilini atasının müəllim işlədiyi ruhani seminariyasında alan Zeynalabdin sonra təhsilini İstanbulda Osmanlı İmperator Liseyində davam etdirib. Daha yaxşı təhsil almaq

"Hamımızın hələ eyni dərəcədə ağırdır..."

Cümhuriyyət tələbəsi Zeynalabdin Mirqasimovun kəskin sarsıntılar içində bitən ömür hekayəsi ürək parçalayır

arzusunda olan bu gənc oğlan üz tutub Parisə. Burada üç il Fransanın Nansi Universitetində elektrotexnika üzrə təhsil alıb Vətənə qayıdır.

Onun 1919-cu ilin iyul ayının 31-də Azərbaycan Xalq Cümhuriyyəti Xalq Məarif Komissarlığına yazdığı ərizədən belə aydın olur ki, Zeynalabdin 1919-cu ilin əvvəllərində Daxili İşlər Nazirliyində draqoman vəzifəsində işləyib. Zeynalabdinin arxivdəki sənədlərindən bu da aydın olur ki, o, ikinci dəfə öz arzusu və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən təhsilini hüquq sahəsində davam etdirmək üçün Paris universitetinə göndərilir.

Sonbeşiyinin yenidən uzaq səfərə çıxmazı anasının ürəyincə olmasa da, oğlunu təhsil arzusuna mane də olmur. Am-

çıtdırıram:

"Hal-hazırda Avropada və İstanbulda səksən üç nəfər azərbaycanlı tələbə bulunmaqdadır. Bunlardan dördü öz hesabına təhsil alsa da, hamısının hələ eyni dərəcədə ağırdır. Zira onlardan heç birisine vətəndən maaş almaq mümkün olmamışdır. Tələbələrin hələ günü-gündən fənalamaqdadır. Onlar heç bir tərəfdən müavinen almırları kimi, özlərinə bir iş tapmaqdan da məhrumurlar. Çünkü bir çox fransızlar belə işsizdilər. Digər tərəfdən Avropadan məməkətimizə dönmək son derecə müşkül hal almaqdadır. İngilislər özlərini hakim kimi aparır və hər kəsi istibdad pəncəsində eziirlər. Onlar azərbaycanlıları, gürcüləri İstanbul boğazından Qara dənizə buraxmayırlar. Ruslara, gürcülərə bəzi hallarda istisna edilir, azə-



**Qərenfil Dünyamin qızı
Əməkdar jurnalist**

alaçaqlar..."

Əslində yeni qurulan sovet hökuməti bu gənc qüvvəni məhv etməyi qarşısına ən başlıca vəzifə kimi qoymuşdu. Çünkü onlara əsl vətənpərvər, millətsevər, təhsilli azərbaycanlı ziyanlılar lazımdı. Onlara təhsilsiz, millət-vətən təessübkeşiyindən çox uzaq olan Dadaş Bünyadzadə kimi "təhsil naziri" lazımdı ki, öz əlimzə özümüzü kor edə bilsinlər.

Arxivlərdə Avropada təhsil alan həyəllilərimizdən Vətənə ünvanlanan belə məktublar saysız-hesabsızdır. Şura hökuməti bir müddət onlara maddi yardım etməkdən imtina edir. Nəriman Nərimanov işe qarışıldığdan sonra çətinliklə aradan qaldırılır. Lakin onun Moskvaya "yüksek vəzifəyə" aparılması xaricdə təhsil alan tələbələrimizi yenidən çətin duruma salır (Bu haqda "Kaspi"də çap edilən məqalələrimin birində geniş məlumat vermişəm - müəl.).

Günlərlə, aylarla vətəndən kömək gözləyən Zeynalabdin Mirqasimov qürbət eldə çox çətin vəziyyətə düşür. Təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən xaric edilir. Nə təhsilini davam etdirə bilir, nə bir parça çörək qazanmaq üçün iş tapa bilir, nə də Vətənə qayda bilir.

Görkəmli araşdırmaçı alim Ramiz Abutalibovun yazdığını görə, o, "...kəskin sarsıntılar keçirərək intihar edir". Görkəmli alim-cərrah Mirəsədulla Mirqasimov üçün bu, sovetlərin "sevgi"indən doğan bir "qayğı" idi.

Sonda bir faktı da qeyd edim ki, Zeynalabdin Mirqasimov tanınmış kinorejissor Oqtay və heykeltərəş Mirəli Mirqasimovların emisi olub. Onların dayısı - Cümhuriyyət tələbəsi Əjdər bəy Axundov haqqında növbəti saylarımdan birində məlumat verəcəyəm.

**Azərbaycan Respublikası Prezidenti
yanında Külliye İstihbaratı
Vakfının İnkışafına Dövlət
Dəstəyi Fonduğun maliyyəsi
əsasında hazırlanıb.**

Mən özüm bu çətinliyi öz şəxsimdə təcrübədən keçirdim... Bu şəraitdə hər bir tələbəyə yol xərci olaraq ən azı altı min frank verilməsi lazımdır. Axı bu tələbələr Azərbaycanın çalışqanlarından və ən seçilmişlərindəndir. Bunlara iki və yaxud üç sənə çalışmaqda imkan verilərsə, təhsillərini bitirəcək, məməkətimizdə faydalı və sağlam ünsür təşkil edəcəklər. Ümid edirəm ki, hal-hazırda başda duranlarımız ümuminin mənfəətini təqdir edəcəklərindən, xalqımızın ümidi olan bu gənc qüvvənin məhv olmasına qarşısını alaçaqlar...

ma, sən demə, ananın narahatlığına əsas var imiş. Ana ürəyi... Oğlunu yola salarken bütün gücü ilə onu bağrına basıb qoxusunu alırmış, bir daha oğlunu görməyəcəyi sanki ürəyinə damılıbmış...

Avropaya yüksək təhsil almağa gedən bütün azərbaycanlı tələbələr kimi Zeynalabdinin də qara günləri 1920-ci ilin aprel işğalından sonra başlayır. Bir neçə ay çətinlikdə də olsa gözləyən Zeynalabdin 1920-ci ilin avqustunda Azərbaycan Tələbə Mərkəzi adından Bakıya Xalq Təhsil Komissarlığına (Nazirliyinə) məktub gönderir. Bu məktubda Zeynalabdin Avropada təhsil alan bütün azərbaycanlı tələbələrin çətin vəziyyətdə olduğunu qeyd edir və ümidi hökumətdən kömək isteyir. Məktubdan bir parçası olduğu kimi diqqətinizə

baycanlılara son zamanlarda məməkətdə Şura Cümhuriyyəti qurdularına görə heç bir vəchle istisna yoxdur. Onları heç bir surətdə Bosforda icra etdikləri kontroldən nə içəriyə, nə də dışarıya buraxmayırlar. Mən özüm bu çətinliyi öz şəxsimdə təcrübədən keçirdim... Bu şəraitdə hər bir tələbəyə yol xərci olaraq ən azı altı min frank verilməsi lazımdır. Axı bu tələbələr Azərbaycanın çalışqanlarından və ən seçilmişlərindəndir. Bunlara iki və yaxud üç sənə çalışmaqda imkan verilərsə, təhsillərini bitirəcək, məməkətimizdə faydalı və sağlam ünsür təşkil edəcəklər.

Ümid edirəm ki, hal-hazırda başda duranlarımız ümuminin mənfəətini təqdir edəcəklərindən, xalqımızın ümidi olan bu gənc qüvvənin məhv olmasına qarşısını